

## Yoluxan və ölenlərin sayı azaldı

Koronavirusa 559 nəfər yoluxub, 12 nəfər vəfat edib

Təqribanlı sayı	Bu gün	24.12.2021
İntibah	613 618	
İntibah təqribanlı sayı	592 828	
İntibah təqribanlı sayı	12 521	
İntibah təqribanlı sayı	5 798 493	
İntibah təqribanlı sayı	9 602	
İntibah təqribanlı sayı	8 268	
İntibah təqribanlı sayı	12	

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 559 yeni yoluxma faktı qeydə alınıb, 1 104 nəfər müalicə olunaraq sağalıb.

Nazirliyin qiyamətləndirilməsi ilə bağlı göndərişlərin verilməsi qaydası dəyişib

İndiyədək ölkədə ümumilikdə 613 618 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müyyən edilib, onlardan 592 828 nəfər müalicə olunaraq sağalıb, 8 269 nəfər vəfat edib, aktiv xəstə sayı 12 521 nəfərdür.


□ № 237 (5519), 2021-ci il

# SORQ

Günəş Şərqdən doğur!

www.sherg.az

25 dekabr 2021-ci il (şənbə)



## Ərdoğan Prezident İlham Əliyevə telefonla zəng edib

Dekabrin 24-de Türkiye Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.

Türkəy Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevi yubileyi münasibətilə təbriz edib, ona Azərbaycanın fıravənliliyi və inkişafnamə fealiyyətində yeni-nüvələr və möhkəm cənəşəli arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrizə görə Türkəy Prezidentine minnətdarlığını bildirib.

Dövlət başçılarının bütün sahələrində daim yüksələn xətə inkişaf etdiyini vurğulayaraq, eməkdaşlığımızın bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə emin olduğunu bildiriblər. Telefon sohbəti zamanı elaqələrimizin inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

## "Ekspertlər, diplomatlar hər gün işləyirlər"

Rusiya XİN: "Qarabağla bağlı bəyanatlardakı razılaşmalar ümumilikdə icra olunur"



Qarabağla bağlı bəyanatlardakı razılaşmalar ümumilikdə icra olunur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib. "Razılaşmaların imzalanğından keçən her günün arxasında nəhəng emək dayanır. Bakı və Yerevan bütün müdəələlərin yerinə yetirilmesi nümayənliliyi saxlayır. Ekspertlər, diplomatlar, qurumların nümayəndələri dövlət başçılarının verdiyi tapşırıqları və birge qəbul olunan sənədləri rəhbər tutaraq hər gün işləyirlər", - deyərə bildirib.

## Baş nazir Əli Əsədov qərar imzalayıb

Əlliyyin qiyamətləndirilməsi ilə bağlı göndərişlərin verilməsi qaydası dəyişib



Əlliyyin qiyamətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası dəyişib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, heyat fealiyyətinin əsas kateqoriyalarının məhdudlaşdırma daclarları göstərilərkən tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən həmin gün göndəriş tərtib ediləcək.



## "Şuşa hər birimizi özünə çəkir"

Prezident İlham Əliyev: "Bu, mənim Şuşaya bu il yeddinci səfərimdir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrət qəsəbəsinə safarən sonra Şuşa şəhərinə gəllər.

Dövlət başçılarının başçı, birinci xanım və ailə üzvləri Yuxarı Gövhər Ağə məscidinə ziyrət etdilər.

Sonra Prezident İlham Əliyev Şuşanın məşhur Cıdır düzündə çıxış edib.

- Son günlər ərzində mənə çoxlu təbriz məktubları

gəlir, təbrizlər gəlir, həm xaricdən həmkarlarından, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayış azərbaycanlılardan, təbii ki, ölkə vətəndaşlarından. Mən bütün insanlara - mənə xoş sözler ünvanlayan, təbriz edən insanlara öz təşəkkürüm bilidirmək istəyirəm. Xüsusi Azərbaycan xalqına öz təşəkkürümüz bilidirmək istəyirəm, həm təbrizlər görə, həm de mene göstərilən dəstəye görə.

(səh.2)

# Moskvada ermənilərlə ilk görüş baş tutdu

İctimaiyyət nümayəndələri də dövriyyəyə daxil oldu, tərəflər sülh müqaviləsinə yaxınlaşır



Azərbaycan və Ermənistan ictimaiyyəti-nin nümayəndələri Moskvada Dağılıq Qarabağda harbi münaqişə başa çatdıqdan sonra ilk görüşünü keçirib. Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvidkoyun iştirakı ilə keçirilen görüşdə iki ölkə xalqları arasında gərginliyin

azaldılması üzrə tədbirlər müzakirə olunub.

2022-ci ilin evvelində belə temasların davam etdirilməsi barədə razılığın gelinib. Moskvada Ermənistanın ictimaiyyət nümayəndələri ilə görüşən Azərbaycan nümayəndə heyətinin tərkibi də məlum olub. Dekabrin 23 ve 24-de Rusiya paytaxtında keçirilən görüşlərdə Bakı

Musiqi Akademiyasının rektoru Fərhad Bədəbəli, Azərbaycan Diller Universitetinin rektoru Kamal Abdulla, Kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülcöhrə Məmmədova iştirak ediblər.

(səh.4)

## Sayıları çox artıb

Kütləvi reydlərə başlamaq lazımdır

Narkotik vasitədən istifadə edənlərin sürücülük hüququ əlindən alınmalıdır

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları növbəti reydi həyata keçiriblər. Əməkdaşlıq zamanı narkotik vasitələrin təsiri altında olan taksi sürücüsü aşkarlanıb. Hövsan qəsəbəsində yaşayış Emin Zeynalov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilin sükanı arxasında növbəti reyklama qaydasında müyyən edilib.

Sürücü ilkin sorğu zamanı avtomobil narkotik vasitə qəbul edərək idarə etdiyini etrafında təsdiq etdi. Təyin olunan ekspertizada E.Zeynalovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.

Pashinyan: "Ərdoğanla görüşüm xüsusi nümayəndələrin danışılardan asılıdır"



Ermenistanın baş naziri Nikol Pashinyan bayan edib ki, onun Türkəy Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü iki ölkənin xüsusi nümayəndələrinin görüşməsi olacaq. Təqdimatda məsələlərin görüşdə məlumatlı olacaq.



"Media qanunu ilə bağlı proses müsbətə doğru gedir"

Elçin Şixli: "Görünür, təkliyflərini nəzərə alıblar ki, qanun layihəsinə plenar iclasın gündəliyindən hehəlik çıxarıblar"

"Media haqqında" qanun layihəsinin müzakirələri davam edir. Dekabrin 22-də Medianın inkişafı Agentliyində Milli Məclisin birinci müvəvvi Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zahid Orucun iştirakı ilə qanun layihəsinin növbəti müzakirəsi baş tutub.

## Türkiyəyə 50 minə yaxın insan səfər edib

Qardaş ölkəyə gedən Azərbaycan vətəndaşlarının sayı dəfələrlə artırıb

2021-ci ilin noyabrında Azərbaycandan Türkiyəyə 47 556 nəfər səfər edib ki, bu da 2020-ci ilin noyabri ilə müqayisədə 18 dəfə çoxdur.

Trend bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.

Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,7 faiz təşkil edib.

Yanvar-noyabr aylarında 413 420 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da öten ilin eyni dövrü ilə müqayisədə 87,57 faiz çoxdur.

2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,81 faiz təşkil edib.

Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə 25 819 milyon turist səfər edib ki, bu da öten ilin eyni dövrü ilə müqayisədə 89,61 faiz çoxdur.



(səh.4)

(səh.4)

(səh.4)







## Sayları çox artıb

Kütləvi reydlərə başlamaq lazımdır

**Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin emekdaşları növbəti reyd həyata keçiriblər. Əməliyyat zamanı narkotik vasitələrin təsiri altında olan taksi sürücüsü aşkarlanıb. Hövşən qəsəbəsində yaşayın Emin Zeynalov idarə etdiyi "Mercedes-Benz" mərkəzi avtomobilin sükəni arxasında olarkən nəzəret-yoxlama qaydasında müyyən edilib.**

Sürəcü ilkin sorğu zamanı avtomobil-narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Tezin olunan ekspertizada E.Zeynalovun sükəni arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürəcü barəsində inzibati Xətalar Məccəlisinin müvafiq maddesi ilə protokol tətbiq olunub. Sürəcünün tördətiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

**Nəqliyyat üzrə ekspert Elməddin Muradlı "Şərq"ə bildirib ki, sürücü-**

ler arasında narkotiklərdən istifadə halları əvvəllerde olurdu. Sadəcə indi daha külli hal alıb:

"Ehtimal ki, YPX bu istiqamətde nəzəret gücləndirib deyə bu cür faktlər mütləküdən şəkilədə aşkarlanır. Belə hallar adiləşməye başladığını üçün çox təhlükəlidir. Düşünürəm ki, bununla bağlı mütələk kütləvi şəkildə reydlər teşkil olunmalıdır. Həmçinin ciddi nəzəret neticəsində aşkarlamaq, adekvat tədbir görmək lazımdır".

**E.Muradlının qənaətinə, narkotik vasitələrin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücülərə qarşı cəzalar sərtləşdirilməlidir:**

"Onların sürücülük hüququ məlumatı əllərindən alınmalıdır. Məcburi müalicəyə gəndərilməlidir. Həmin şəxslər müalicə kursu keçib, sağlamlıq



se dəüşüb, istifadə edile bilər. Bu da hər gün baş vermir. Amma narkotik vasitə bir xəstəlikdir, asılılıqdır. Ona görə də elə sürücülər ağır şəkildə cəzalanırmalıdır".

**Eksper特 aminliklə qeyd edib ki, bu ilin statistik rəqəmləri dərindən təhlil edilsə, məlum olar ki, sərxoş veziyətde avtomobil idarə edən şəxslərin sayı narkotik maddədən istifadə edən sürücülərin sayından daha azdır: "Spiriti içki kənarda qalıb, narkotik vasitə bələyə çevrilib".**

Sücyat Mehti

haqqında arayış ala bilsələr, yenidən tibbi müayinəyə cəlb edilməlidirlər. Eyni zamanda imtahan verib, sürücülük hüququnu qismən müeyyen müddətə kimi təmin etmək olar. Bu proses ciddi nəzəret mexanizmi altındadır. Həyət keçirilməlidir. Heç kimə güzəşt etmək olmaz.

Biri var spirili içkinin, biri də var narkotik vasitənin təsiri altında olmaq. Spirili içki təsadüfdən, hansısa məcli-



**İctimaiyyət nümayəndələri də dövriyyəyə daxil oldu, tərəflər sülh müqaviləsinə yaxınlaşır**

**İsmayıllı Qocayev**

Azərbaycan ve Ermənistan ictimaiyyətinin nümayəndələri Moskva Dağılıq Qarabağda herbi münaqişə başa çatdıqdan sonra ilk görüşünü keçirib. Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Şvidkovyan iştirakı ilə keçirilən görüşdə iki ölkə xalqları arasında gərginliyin azaldılması üzrə tədbirlər müzakirə olunub.

2022-ci ilin əvvəlində beş temasların davam etdirilməsi barədə razılıq gelinib. Moskva Ermenistanın ictimaiyyət nümayəndələri ilə görüşən Azərbaycan nümayəndə heyətinin tərkibi de məlum olub. Dekabrın 23 və 24-də Rusiya paytaxtında keçirilən görüşlərdə Bakı Muzəci Akademiyasının rektoru Ferhad Bedəbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Kinorejissor Ayaz Salayev və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova iştirak ediblər.

**Azərbaycan-Ermənistan ictimaiyyət nümayəndələrinin görüşü ilə bağlı "Şərqi" dənışan millət vəkili, Azərbaycan Demokratik İslahatçı Partiyasının sədri Asım Mollazadə bildirib ki, rəsmi Bakı münaqişəyə son qoyub və əvvəlki sehiñən cəvibr. Deputat vurğulayıb ki, Azərbaycan dövlətinin və xalqının isteyi regionda sabitlik, sülh və eməkdaşlıq mühitiñin yaradılmasıdır: "Cənab Şvidkov hələ müharibədən önce belə bir təşəbbüsle çıxış**

etmişdi. Qarşılıqlı sefərlər baş tutmuşdu və sefərlərin birində mən də iştirak etmişdim. Düşünürəm ki, bu cür addımlar çox zəruriyidir. Müharibədən sonra qarşılıqlı inam yaratmaq, etmad formallaşdırmaq üçün ictimaiyyət nümayəndələrinin temasları mühümdür. Xüsusen, siyasetçilərin görüşlərinə ehtiyac var. Bu istiqamətdə ilk addımların atılmasından memnunuy. Ümidvaram ki, Ermənistan üzərində düşən bütün öhdəlikləri yerinə yetirəcək, rəsmi Bakının təkiflərini qəbul edəcək və kommunikasiyaların açılması yönündə real addımlar atacaq. Arıq Ermenistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı da müyyən addımlar atılmalıdır. Proses mütleq davam etdirilməlidir. Bu yönde təşəbbüsleri müsbət qiymətləndirirəm".

## "Media qanunu ilə bağlı proses müsbətə doğru gedir"

**Elçin Şixli: "Görünür, təkliflərimizi nəzərə alıblar ki, qanun layihəsini plenar iclasın gündəliyindən hələlik çıxarıblar"**

"Media haqqında" qanun layihəsinin müzakirələri davam edir. Dekabrın 22-də Medianın İnkışafı Agentliyində Milli Məclisin birinci müavinini Əli Hüseynli və İnsan hüquqları komitəsinin sədri Zəhid Orucun iştirakı ilə qanun layihəsinin növbəti müzakirəsi baş tutub.

Müzakirədə qanun layihəsi gündəmən gələn sərət mövqeləri, təqnid və iradları ilə fərqliyən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şixli, "Turan" informasiya agentliyinin baş direktoru Mehman Əliyev, "Yeni Nəsil" Jurnalistlər Birliyinin sədri Arif Əliyev, media hüququ üzrə ekspert Ələşer Məmmədli və Milli Televiziya və Radio Şurasının sədri İsmət Sattarov görüşdə səsləndirilen sualları cavablandırıb, rəy və təkliflər münasibət bildiriblər.

**Agentlikdə keçirilən görüşlə bağlı "Şərqi" dənışan Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna.az" saytının təsisçisi Elçin Şixli deyib ki, müzakirədə səsləndirilən iradların çoxuna izahatlar verilib və bir səra qeydlər nezəre alınıb: "Dedilər, ilin sonu olmasına qanun layihəsinin müzakirələrinə dəxli yoxdur. Layihədə yanvarın 1-i qeyd olunsa da, mütlək tarix deyil. Əger parlament nüüməndələri özləri müzakirələrə gedirse və bizi da devət edələr, deməli, müyəyyən fikirlər var. Ümumən, proses normal gedir, görək sonrası nece olacaq. Təkliflərimiz, iradlарımızın na dərəcədə nəzərə almıb-alınmayıcağı başqa məsələdir".**

**E.Şixli Milli Məclisin 1-ci və 2-ci oxunuşunda qəbul olunmuş "Media**



"Bizim opponentlik etdiyimiz əsas məqam və fikir ondan ibarət idi ki, qanunu maksimum dərəcədə yaxşı və mükəmməl hala salmalyıq. Bunu ona görə etməliyik ki, gelecekdə problemlərə üzleşməyek. Söyüdən düzər, müzakirədə hamımız israr və xahiş etdi ki, "Media haqqında" qanun layihəsinə tez-tələsik qəbul edilməsin. Müzakirələr davam etsin. Bilirdik ki, sonradan bizəməz ağıryaşa. Görünür, bu təklifimizi nəzərə alıblar ki, qanun layihəsinin plenar iclasın gündəliyindən hələlik çıxarıblar. Müzakirələrin davam edəcəyi deyilir. Deyəsən, proses müsbətə doğru gedir".

**Məlumat üçün bildirək ki, həmin görüşdən sonra media hüquqsuna Ələşer Məmmədli Milli Məclisə ayrıca dəvət olunub və müvafiq komitə sədrlərinin iştirakı ilə müzakirələr aparılıb. Parlamentdə baş tutan vərəqə 2,5 saat sürdüyüünü deyib.**

**"Bezi məsələlərdə mövqeler bir-birinə yaxınlaşdır, qismən kon-sensus oldu, bezi məsələlər ise açıq qaldı. Ümumi konsensusa gəldiyimiz məsələlərdən biri - bütün platforma yayılmışın lisenzialı fealiyyət göstərməsini nəzərə tutan (30,2 maddə) mündəyəda daha aydın qeydin ra-zılışdırılması oldu. Razılığa görə, yalnız o platforma yayılmışlıq lisenziyaya müraciət edəcək ki, onun arzusu peyk yayılmasını operatorunun idarətindən istifadə etmek olacaq. Yəni sade internet üzərindən yayılmış platforma yayılmışlıq lisenziyası fealiyyət göstərəcək".**

Media eksperti vurğulayıb ki, razılışma ya esasen 30-2 maddə bir bənd eləvə olunub. Qaldırıqın bezi texniki qanun-cərəncilik problemləri pozitiv qarşılıqlı və zəruri düzəlişlərin ediləcəyinə dair fikir bəyən edildi. Müzakirə tam yekunlaşdırıldı və digər təkliflərinin yazılı təqdim olunması xahiş olundu. Ümumiyyətə, bir media hüquqsuna kimi mənə seraihaya yaradılması, 6 saatlıq müzakirələrde səbələ fikirlərinin dəlinəşinə görə Əli Hüseynli, MEDIA Agentliyinin rəhbəri Əhməd İsmayılova və MTRŞ-nin rəsmi-lərinə təşəkkür edirəm".

**İsmayıllı Qocayev**

## İnsident baş verib, xəsarət alanlar var

**Qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında kütləvi dava olub**

Dekabrın 23-də gecə saat 01:00 radələrində Rusiya sülhmərəmlilərinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında incident baş verib, xəsarət alanlar var.

Azərbacın erməni KIV-inə istinadla xəber verir ki, bu barədə Xocavənd rayonu ərazisindəki mənbələrdən məlumat verilib.

Yəmişcan yaşayış məntəqəsi istiqamətində spirili içki qəbul edərək sər-xoş veziyətə düşən ermənistandan

gəlmış "könlüllər" ilə qara-bağlı ermənilər arasında baş verən mübahisə sonradan kütləvi davaya çevrilib. Qanunsuz silahlı dəstələrinin üzvləri Qor Akopyan və Samvel Minasyan incident zamanı küt və kesici aletlərdən aldığı zərbələr neticesində ağır bədən xəsarətləri ilə tibb müsəsəsine aparılıb.

Xəbərdə o da bildirilir ki, qanunsuz erməni silahlı dəstələrinin son vaxtlar narkotik maddə və spirili içkilər qəbul



etme, qumar oynamaq kimi verdilərə aludə olan üzvləri arasında belə münaqışların sayı xeyli çoxalıb.

## Paşinyan: "Erdoğanla görüşüm xüsusi nümayəndələrin danışılardan asılıdır"



**Ermənistən baş naziri Nikol Paşinyan bayan edib ki, onun Türkiye Prezidenti Recep Tayyip Erdoğanla görüşü iki ölkənin xüsusi nümayəndələrinə arasında danışılardan uğurlu olacaq təqdirde mümkün olacaq.**

Dekabrın əvvəlində Türkiyənin xarici işler naziri Məvlud Çavuşoğlu Ermənistənla münasibətləri normallaşdırmaq üçün tərəflər yaxın vaxtlarda qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edəcəklər, həmçinin, İrəvanlı çarter reysləri açılacaq. Nazir qeyd edib ki, Ankara Türkiye və Ermənistən aviaşirkətlərinin İstanbul-İrəvan - İstanbul reysləri ilə bağlı müraciətlərinə baxır. (apa)

# Ermənistan künçə sixılır

Tehran-Bakı əlaqələri İrvanda böyük narahatlıqla qarşılanıb



Azerbaycan-İran dialoğunun intensivleşmesi İrvan üçün pis xəbər sağlayıb. Bunu Ermenistanın sahib xarici işlər naziri Vardan Oskanyan İran XİN rəhbəri Hüseyin Abdullahuhanın Bakı sefərini şərh edərək deyib.

Onun sözlerine görə, İran xarici işlər nazirinin Bakıya sefəri ve Azerbaycan rəhbərliyi ilə danışçıları erməni içtimaiyyətinin nəzərindən yayınıb. Oskanyan bildirib ki, İrvanın keçmiş meri etrafında daxili siyasi debatlar ve ehtiraslar xarici gundəmi doğub. Sabiq nazır qeyd edib ki, iranlıların nöqtəyi-nəzərdən Ermenistan rəhbərliyi aydın olmayan siyaseti yürüdür, addımları kor-təbi性格的特徴をもつて走る。テキストの構成は、複数のセクションに分かれています。各セクションには、写真や図表が含まれています。記事の内容は、政治、経済、社会、文化などの多岐にわたっています。

**"İranın öz ənənəvi siyasetindən əl çəkib, Azerbaycanla iqtisadi əlaqələri dərinləşdirmək yolunu tutması ən doğru addım id"**

Üçün Ermenistanda müvafiq şərait yoxdur". Keçmiş erməni nazır eləvə edib ki, Azerbaycan Ermenistanın İranla kommunikasiya sahəsində eməkdaşlığını mehdudişləşirməcə bacarıb.

**Tehran-Bakı əlaqələrinin İrvanda narahatlılığı izlənməsini "Şərq"ə dəyərləndirən siyasi şəhçi Azər Qasimov Ermenistanın İran-Azerbaycan münasibətlərinin normallaşmasından təşviş düşməsinin təbii olduğunu deyib.** Analitik bildirib ki, İran Ermenistandan fərqli olaraq Cənubi Qafqazda

yeni realıqları qəbul edib. Həm de Ermenistandakı qeyri-müəyyən vəziyyət Tehran Bakıya doğru yönəlməsinə səbəb olub: "Ermeni tərefi narahatdır ki, İran evvelki siyasetindən üz döndərəcək. Azerbaycanla six əlaqələr quraraq Ermenistanın da həncər sixiştirilməsinə yardımçı olacaq. Tehran uzun illər apardığı anti-Azerbaycan siyaseti neticə vermedi. Azerbaycan bütün çətinliklərə rəğəm, öz müttəfiqləri ilə problemlərini böyük ölçüdə həll etdi. Tehran öz ənənəvi siyasetindən əl çəkib, Azerbaycanla iqtisadi əlaqələri dərinləşdirmək yolunu tutması ona doğru addımı id. İran gərginlik yolunon ona yaxşı heç ne vəd etmediyi anlaşı.

Azerbaycanın tek bölgəde yox, bəyənəlxalq seviyədə qəbul edilən önemli dövlət olduğu gerçəyi İran tərəfindən qəbul olundu. Tehran Bakı ilə əlaqələrin İrvanla eməkdaşlıqlından dəha faydalı olduğunu anlaysıb.

**Politoloq qeyd edib ki, rəsmi Bakı hər zaman İranla müsbət əlaqələrin tərəfdarı olub:** "Ermenistan İran-Azerbaycan əlaqələrinən qicqlansada, rəsmi Bakı öz böyüklüğünü göstərərək hətta Ermenistana belə sülh çağrışı, əməkdaşlıq təklif edir. Azerbaycan tərefi İranla sülh müşqavılısi imzalanmaq üçün zəruri addımlar atr. Ermenistandan da buna müsbət cavab vermemesi, faydasız qısqanlıq duygularından, ərazi iddialarından, nifret və kindən var keçməsi onların marağındadır".

**İsmayıllı Qocayev**



disə deyil. Sovetlər dönməndən bu sözsöhbət böyüdü. Gah ciddi, gah zarafatlı deyirdilər ki, İrvan erməniləri Qarabağ ermənilərini əsl erməni kimi görür və qəbul etmir. Ermenice onlara "surdavas" (dönüş, sonradan erməniləşmiş) deyirdilər. Həqiqətən de bəledir.

## İrvan erməniləri Qarabağ erməniləri ilə yola getmir

**Elman Məmmədov: "Separatçılar hər cəhətdən "dalana dirənir"**

Dekabrin 23-də gecə saatlarında Rusiya sülhmərəmlərinin müvəqqəti nəzarət zonasında qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında kütlü dava baş verib.

Ermenistan metbuatında yer alan məlumataya görə, hadisə Xocavəndin Yemisiçan yaşayış məntəqəsi ərazisində qeyd olunub. "İrvan erməniləri" (Ermenistandan olan - red.) ilə "Qarabağ erməniləri" arasında mübahisə yaranıb.

Spiriti üçün tesiri ilə tezlikle mübahisə davaya çevrilib. Kütlü dava zamanı Samvel Minasyan və Qor Akopyan adlı şəxslər ağır yaranıb.

Qeyd edik ki, əzəbsinallığın hökm sürdürücü qanunsuz erməni silahlı dəstələrinin cənub iddiaları ilə deyil ki, yaşanır. Spiriti iki və narkotik vasitələrdən istifadə faktlarının sayının oldukça yüksək olduğu bu birleşmələr bağılı incidentlər və ya vaxtaşırı erməni metbuatında yer alır.

**Millet vəkili Elman Məmmədov da "Şərq"ə açıqlamasında Qarabağ erməniləri ilə İrvan erməniləri arasında uzun bir tarihe malik narahatlıqların mövcud olduğunu deyib:** "Yayılan məlumat həqiqətə uyğundur. Bu, ilk ha-

Bilimdir, kökləri haradan gelir. Mənşələri naməlumdur. Ermenistanın keçmiş prezidenti Robert Koçaryanın bir video-su var. Dəfələrlə özüne ermənici "mən albanam" deyir. Biz görürük ki, bünövrədən bunlarda beledir".

Parlamentari bildirib ki, 44 günlük Vətən müharibəsinə sonra İrvan erməniləri ilə Qarabağ ermənilərə arasında münaqişə dahi da derinləşir: "Ermənistanda yaşayan ermənilər və dünya ermənilərinin bir hissəsi etirədildi ki, niye onlara aid olmayan torpaqlar üçün canlarından keçməlidirlər. Qarabağ ermənilərini ittihad etdilər ki, siz heç özünüz orada vuruşmaq istəmirsiniz, biz gəlib sizin üçün düşüsürük".

Deputat bu gün de onların həm hərbi, həm da mülki həyatında ciddi problemlərin olduğunu vurğulayıb: "Hərbi hissələrdə de vaxtaşırı toqquşmalar yaranıb, hadisələr baş verib, ölümlər olub. Artıq Ermenistan erməniləri açıq şəkildə bəyan edirlər ki, biz övladımızı bize məxsus olmayan bir erazi üçün niye qurban verməliyik. Separatçılar hər cəhətdən "dalana dirənir". Bu cür proseslər bizim xeyrimizdir".

**Cəmilə Əzim**

2021-ci il sentyabrın 15-da təsis edilən Türk Ağsaqqalları İctimai Birliyi (TAİB) aktiv fealiyyət göstərməkdədir. Sıralarında tanınmış simaların, feal ictimaiyyət nümayəndələrinin yer aldığı qurum türk birliyinə dəstək məqsədilə yaradılmış qeyri-hökumət təşkilatıdır. Birliyin rəsmi orqanı isə "Türk dünyası ağsaqqalları" qəzeti.

Yaranmasından qısa vaxt keçəsə də, qurumun təşəbbüsü ilə həm ölkə daxilində, həm de xaricdə bir sira tədbirlər və görüşlər keçirilib. Əsas fealiyyəti əhalisi türkəlli olan dövlətlərinə etrəfədir.

TAİB-in yaradılması və fealiyyət istiqaməti barədə "Şərq"ə məlumat veren Türk Ağsaqqalları Birliyinin Təşkilat Komitəsinin üzvü, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib ki, qurum türk dünyasına və həmərliyinə töhfə vermək məqsədi ilə yaranıb. Ekspert bildirib ki, Birliyin təsisçisi "Türk Dünyası Ağsaqqalları" qəzetiñin baş redaktoru, Missiya Media Grupunun rəhbəri Ramin Əhmədovdur: "Birliyin idarə heyətini seçmək üçün tənənnim professor Sudeif İmamverdiyevin

## Müzakirələr, təkliflər var, nəticə yoxdur

Bakıya axının qarşısını almaq çox çətindir



**"Əgər regionlarda normal gəlir sahələri, biznes imkanları olmayısaqsa, mərkəzə doğru sürətli urbanizasiya davam edəcək"**

2019-2022-ci illər regionların sosial-iqtisadi inkişaf üzrə Dövlət Programı var, sonrakı illərdə de yəqin analoji programlar qəbul ediləcək. Paytaxta axının qarşısının alınması regionların hansı sürətə, hansı şəkillərdə inkişafın başlığıdır. Əgər regionlarda sosial-iqtisadi inkişaf olmayısaqsa, idarəetmə strukturlarına, rəsmi orqanlara çıxış imkanları, normal gelir sahələri, biznes imkanları, normal sehiyyə xidmətləri olmayısaqsa, mərkəzə doğru sürətli urbanizasiya davam edəcək. Bunu qarşısını alıma və regionlarda inkişaf naıl olmaq isteyirikse, keyfiyyət dəyişikliyinə gedilməlidir. İslahatlar aparılmalıdır. Bir var körəkli urbanizasiya, bir de var planlı urbanizasiya. Təbii ki, körəkli urbanizasiya zərərlidir, iqtisadiyyatın birterəfli inkişafına səbəb olur. Şəhər böyükür, regionlar, kəndlər boşalır. Aqrar sahə, kənd təsərrüfatı gerileyir. Planlı urbanizasiya ise bütün amillər nəzəre alınır. Regionlarda iqtisadi imkanlar genişlənir, sənaye müəssisələrinin

sayı artır, kənd təsərrüfatı, aqrar sənaye inkişaf edir, əhalinin gəlirləri çoxalır. Bütödə mərkəze axın ona görə baş verir ki, iqtisadiyyatın 80 faizi, maliyyə resurslarının 85 faizi, əmək bazarının 75 faizi Bakının payına düşür. Yüksək sehiyyə xidməti de paytaxtdadır. Rayonda iş tapmayan Bakıya gelib tikintide, xidmət sektorunda müümzd, ya da müəvəqəyle işləyir. Ona görə də tarazlıq pozulub.

**R.Həsənov sovet illərində rəy on, kənd əhalisinin paytaxtda qeydiyyatda alınmamasının da şəhəre axının qarşısını ala bilmediyini dedi:**

- Bir zamanlar belə qayda qoymulmuşdu, rayon əhalisi Bakıda qeydiyyata alınmadı. Bunu guya ona görə etməmişdir ki, rayon, kənd əhalisi şəhəre axın etməsinə ehtiyac qalmır. Bütödə mərkəze axın ona görə baş verir ki, iqtisadiyyatın 80 faizi, maliyyə resurslarının 85 faizi, əmək bazarının 75 faizi Bakının payına düşür. Yüksək sehiyyə xidməti de paytaxtdadır. Rayonda iş tapmayan Bakıya gelib tikintide, xidmət sektorunda müümzd, ya da müəvəqəyle işləyir. Inzibati metodlar problemi həll etmir, üstünü örtür, problem olduğu kimi qalır.

**Məlahət Rzayeva**

## İntensiv görüşlər başlayıb

Türk Ağsaqqallar Birliyinin məqsədi türk həmrəyliyinə nail olmaqdır



sədrliyi ilə təşkilat komitəsi yaradı. Təşkilat Komitəsinin Türk dünyasının tanınmış şəxsləri de təmsil olunurlar. Birliyin əsas məqsədi ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahələrdə türkəlli dövlətlərlə əlaqələrin gücləndirilməsi və Türk Ağsaqqallarının türkliyinə nail olmaqdır. Birləşdirilən təşkilatın Türk Ağsaqqallarının təmsil olunur. Noyabrın 4-də YAP Nizami rayon təşkilatının Türk Ağsaqqalları Birliyinin təşkilatçı ile "Hilton" otelində Zəfer Günü ilə iddönmüştəri münasibətində idzhamlı tədbir keçirilib. Noyabrın 10-də birliyin aparat rehbəri, Missiya Media Grupunun baş direktori Nicat Dağların Moldovada Qaqauzlu Muxtarıyyatında şəmərli görüşləri oldu. Qaqauzluyanın resmi telekanalı olan GRT-de, Muxtarıyyatın Xarici İşlər İdaresi və Aqsaqqallar Şurası şəmərli görüşlər oldu. Qazaxda Türk, Quzey Kibris və Özbə-

kistanın mətbuat orqanlarından çoxsaylı məqale və xəbərlər yayılmışdır. Birliyin resmi səhifəsində fealiyyətini haqqında və öz şəxsi sosial şəbəkə hesablarında da etrafı məlumatlar verilir. Noyabrın 4-də YAP Nizami rayon təşkilatının Türk Ağsaqqalları Birliyinin təşkilatçı ile "Hilton" otelində Zəfer Günü ilə iddönmüştəri münasibətində idzhamlı tədbir keçirilib. Noyabrın 10-də birliyin aparat rehbəri, Missiya Media Grupunun baş direktori Nicat Dağların Moldovada Qaqauzlu Muxtarıyyatında şəmərli görüşləri oldu. Qaqauzluyanın resmi telekanalı olan GRT-de, Muxtarıyyatın Xarici İşlər İdaresi və Aqsaqqallar Şurası şəmərli görüşlər oldu. Qazaxda Türk, Quzey Kibris və Özbə-

5

Eltürk əlavə edib ki, 9-10 dekabr tarixlərində İğdırda Türk Ağsaqqalları Birliyinin (TAİB) əsas təşkilatçıları, Azerbaycanın Qarsdakı Baş Konsulluğunun, Aralıq Bələdiyyəsinin, İğdır Azərbaycan Evi Dərnəyinin və digər qurumların dəstəyi ilə "Türk-Azerbaycan əlaqələrinin inkişafında Heydər Əliyevin rolü" mövzusunda tədbir keçirilib: "Tədbirdə tanınmış şəxslər, millət vəkillərimiz iştirak etdi. Qardaş Türk mediası iki tədbirimizi geniş şəkildə işləşdirdi. Eyni zamanda, İğdır valisi və yerli ictmai-siyasi təşkilatlarla intensiv görüşlərimiz baş tutdu. Qarsda başqa tədbirlerimiz keçirilməsi de planlaşdırılır. Bu haqda mətbuatda məlumat veriləcək".

**İsmayıllı**



Azərbaycan Respublikasının  
Medianın İnkıfasi Agentliyi

## Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

İsmayıll Qocayev

Azərbaycanda demokratik, hüquqi və dövriyəni dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının inkıfasi xüsusi önem verilir. Ölkəmizdə vətəndaş cəmiyyətininkıfasi dövlət siyasetidir və bu sahədə qanunvericilik daim təkmilləşdirilir. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı müüm işlər görülür, onların inkıfasi üçün əlverişli mühit yaradılır. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir.

Məlum olduğunu kimi "Konstitusiya" Araşdırma Fondu qeyri-hökumət təşkilatları üçün əlverişli hüquqi mühit yaradılması, xarici donorlara çıxış, qrant məqamları ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması məqsədile QHT-lərin fəaliyyətini tənzimleyən qanunvericiliyə əlavə deyışikliklər hazırlanıb. "Konstitusiya" Araşdırma Fondu rəhbəri Əliməmməd Nuriyev deyib ki, qanunvericiliyə deyışikliklərlə bağlı təkliflər, QHT-lərin təsis edilməsi, dövlət qeydiyyatına alınması, cariye sanksiyalarının azaldılmasını da nəzərdə tutur. Vurğulayıb ki, Fondu ekspertləri təklifləri konkretnıqanun layihələri formasında hazırlanıblar. Təkliflər bir ay əvvəl Prezident Administrasiyasına, parlament təqdim olunub və parlament temsilcisi ilə ilk müzakire aparılır. Təkliflər paketi, hemçinin xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirlərini, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinə təqdim edilib.

Vətəndaş cəmiyyətininkıfasi ilə bağlı gündəmən təkliflər paketinin ənəmi haqqda "Şərq"ə danışın "QHT.az" saytının rəhbəri, "İnformasiya Təşəbbüslerine Dəstək" ictimai Birliyinin sədri Casarət Hüseynzadə

deyib ki, uzun müddətdir ki, QHT-lərlə bağlı qanunvericiliyin yumşaldılması məsəlesi qaldırılır. C.Hüseynzadə vurğulayıb ki, vətəndaş cəmiyyətinin ak-tiv nümayəndələri toplantılarında çıxışlarında və mətbuatla müşahibələrində bu məsələnin müxtəlif aspektlərini gündəmən getirirlər: "Qaldırılan əsas problemlər QHT-lərin qeydiyyatı, xarici donorlardan alınan qrantların qeydiyyatı, ianələrin qeydiyyatı və digər məqamları əhənədir. Bütün hallarda ölkənin təhlükəsizliyi və milli maraqlarının qorunmasının en sert şəkildə tərafdarlığı və bu məqamlarla bağlı olan donorların ölkəyə buraxılmasının da əleyhinəyik. Hökumətin de həssas mövqeyini başa düşürük. Lakin hazırlı şərait ümumən xarici menbelərdən alınan qrantlar üçün sədd yaradır. Sosial, humanitar və digər sahələri əhənə edən müxtəlif donorlar var ki, onların ölkəmizə vətəndaş cəmiyyətinin istirakı ilə töhfəsi mümkündür. Lakin mövcud qaydalar həmin donorları Azərbaycandan uzaqlaşdırır. Bir çox haldə isə həmin vəsait qonşu Gürcüstan və Ermenistana yönəldilir. 2013-14-cü illerde



# Vətəndaş cəmiyyətinə bu gün dünəndən daha çox ehtiyac var

**QHT-lər üçün yeni əlverişli hüquqi mühitin yaradılması ilə bağlı zaman yetişib**

qanunvericiliyə edilən deyışikliklər neti-cəsində QHT-lərin resurslarında xeyli geriləmə baş verib. Bunun da əsas sahəbə sözsüz ki, maliyyə çatışmazlığıdır. Öten müddətdə ölkənin bir neçə aparcı hüquqşunası Açıq Hökumət Platforması çərçivəsində yaxud fərdi təşəbbüs ilə qanunvericiliyin konkret maddələr üzrə yayılmışdır. Bildiyimiz qədər QHT-lər Dövlət Dəstəyi Agentliyi de bu istiqamətdə təkliflər irəli sürüb. İrəli sürülen təkliflər 3-cü sektor nümayəndələrinin fikirləri üst-üstə düşür. Öten heftə tanınmış hüquqşunas-ekspert Əliməmməd Nuriyev tərəfindən istimaiyyət teqdim olunan qanunvericiliyə əlavə və deyışiklikləri destekləyirik. Bu təkliflər paketinin içərisi QHT-lərin maraqlarını qorumaqla bərabər ölkəmizin davamlı inkıfashında vətəndaş cəmiyyətinin rolunu gücləndirəcək".

Birlik rəhbəri bəyan edib ki, təkliflər paketinin tam qəbulunu gözləməsələr də, əsas məqamların və maneələrin aradan qaldırılması istiqamətində hökumət tərəfindən addım atılacağına inanır: "Bunun üçün müxtəlif keçid me-

paketinin tam qəbulunu gözləməsələr də, əsas məqamların və maneələrin aradan qaldırılması istiqamətində hökumət tərəfindən addım atılacağına inanır:

yac var. Sabah isə bu gündən daha çox ehtiyac olacaq. Bu programlara xarici donorların celb olunması çox vacibdir. Qeyd etmek isterdim ki, biz bu istiqamətdə mövcud siyasetin formalşamasına

lemlər bir çox haldə bəzi məmurlar tərəfindən öz şəxsi maraqları namına yaradılmışdır. Ölkə başçısı bu maneələrin və problemlərin aradan qaldırılmasının vəcibliyini dəfələrlə qeyd edib".

C.Hüseynzadə xatırladı ki, Agentlik yarandığından sonra QHT-lərə grant verilməsi üçün büdcədə vəsait olduğu halda, müsabiqənin keçirilməsi ilə bağlı problem yaranmışdır. İlə sonu olmasına baxmayaq, Prezident İlham Əliyev tərəfindən problemin qisa müddədə həll olunması üçün qərar verildi. Halbuki, 1 aydan sonra 2022-ci il daxil olurdu ve həmin ilin büdcəsində de qeyri-hökumət təşkilatları üçün vəsait nezərdə tutulurdu. Bu qərar Prezidentin vətəndaş cəmiyyətinə münasibətinin müüm göstəricisidir. Həsab edirəm, bu sahə ilə əlaqələri olan dövlət qurumları və məmurlar da öz fəaliyyətində dövlət başçısının mövqeyini əsas götürməlidir.

## Azərbaycan Respublikasının Medianın İnkıfasi Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

### "Medianın fəaliyyətini məhdudlaşdırma məntiqi ilə hərəkət etmək olmaz"

Ələsgər Məmmədli: "Əks fikirlər dinlənilməlidir"



dia haqqında" qanunun qəbulundan nə dərəcədə önemlidir?

Mövcud qanun layihəsini təqdim etmə və qorumaq media məsələləri üzrə ekspert, hüquqşunas Ələsgər Məmmədli "Şərq"ə bildirib ki, bu tip qanun layihələri geniş ictimai müzakirələrdən keçərək qəbul olunmalıdır: "Çünki onun mahiyyəti cəmiyyətin çox böyük hissəsini əhənə edən informasiyanı və onun subyektlərinə tənzimləməyi hədəfləyir. Bu baxımdan bələ qanunlar yaxşı istimaiyyətin rəyi ilə ulaşmalı və sonra tətbiq edilməlidir".

Eksper təhlükənin bu məsələyə müdaxiləsinin də məhdud olduğunu vurğulayıb: "Yeni burda dövlət istədiyi normanı müyyən edə bilmez. Çünkü ifadə və media azadlığı anlayışlarına, yeni her ikişinə dövlətin qarışmama öhdəliyi onun müdaxiləsindən dənədirdir. Bu qanun da məhəz qarışmamani önde tutmalı, yalnız dövlətin müdaxilə edə biləcəyi televiziya və radio sahəsinin lisənziyalama standartlarını müyyən etməlidir".

Ə.Məmmədiyyər görə, həzirdə qanun layihəsinin qəbulu ilə bağlı fərqli düşüncələrin arqumentləri yerindədir:

"Onlardan biri de mənəm. Düşünürəm ki, bu tip qanun qəbul olunarken medianın fəaliyyətini məhdudlaşdırma məntiqi ilə hərəkət etmək doğru olmaz. Əks fikirlər dinlənilməli, məruzə olunmalı və ona uyğun şəkildə qanun layihəsi üzərinə yeniden işlənilməlidir".

Güneş Mərd



### 929 müraciət daxil olub

Yerli sahibkarlar Qarabağda biznes qurmağa daha çox can atır

İşgaldən azad olunan ərazilərdə biznes qurmaq istəyen sahibkarlardan 929 müraciət daxil olub. Bu barədə Kiçik və Orta Biznesin İnkıfasi Agentliyinin idarə Heyətinin sədri Orxan Məmmədov deyib. Sədrin sözlərində, 441 müraciət investisiya layihələri, 488-i isə iş və xidmətlərin təşkil edilməsi ilə bağlıdır.


Müraciətlərin 27 faizi təkinti işlərini, 27 faizi ticarət və xidmət sahəsini, 20 faizi senayənə, 18 faizi kənd təsərrüfatını və 8 faizi turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhənə edir. Müraciətlər esasən, Şuşa, Ağdam, Füzuli, Kelbəcer və Cəbrayıllı rayonları ile bağlıdır. 485 müraciətçi isə Qarabağın istenilən əraziləsində biznes qurmaqda mərablı olduğunu bildir. O. Məmmədov xarici investorlardan daxil olan müraciətlərdən de dənişib: "Ümumilikdə 31 olur üzrə 305 layihə daxil olub. Bulgarlar və Türkiye, İran, Rusiya, İsrail və Qazaxistandan olan müraciətlər say olaraq üstünlük təşkil edir. Hazırkı mərhələdə ümumiyyət 44 olmaqla təsdiq edilmiş investisiya layihələrinin həcmi 272 mln. manat təşkil edir. Artıq 568 yeniyi yeri yaradılaraq 33 layihənin icrasına başlanılib, 11-nin isə icrası davam edir. 44 layihədən 42-si yerli investorların payına düşür".

**"Bərpa və yenidənqurmadan sonrakı mərhələdə daha çox sərməyə qoyuluşları, iş yerlərinin yaradılması, Qarabağın ölkə itqisadiyyatına sürətli integrasiyası müshahidə olunacaq"**

Onu da qeyd edək ki, Qarabağ ərazisində sahibkarlıq subyektlərinə yeni güzəştlər hazırlanır. İqtisadiyyatın müəvəni Sahib Əlekberov deyib ki, bu güzəştlər əvəl sadəcə vergiye aid idisə, indi sosial siyortaya da aid olacaq: "Müəyyən sub-sidiyalar ola bilər. Sahibkarlar hamisina ele bir şərait yaradılmalıdır ki, onlar orada işləməkdə maraqlı

### "Televiziylər internet kanallarına uduzur"

İlqar Əlfioglu: "Serialar mənasızdır, xəbərlər qane etmir. Hami eyni cür proqramlar edir"



İnternetin yaranması və inkıfasi bir çox sahələri geride qoyub. İnsanlar daha çox sosial şəbəkələr və veb-saytlar üz tutub. Internet aləminin yüksəliyi ilə televiziya öz baxıcılarının millət vəkili, iqtisadiyyatçı-ekspert Vüqar Bayramov deyib, ki, yerli və xarici investorların işgaldən azad edilmiş ərazilərimizə celb olunması prioritet məsələdir. Deputatin sözlərindən görə, investisiya qoyuluları ilə bağlı müraciətlərin sayı göstərir, lakin investitorlar Qarabağda daha fəal şəkildə biznes qurulduğunda iştirak etmə niyyəti dədir: "İşgaldən azad edilmiş ərazilərlə xarici investisiyaların celb edilməsi də mühüm hədəflərləndən biridir. Xüsusən, hazırlanmışda olan inkıf konsepsiyası ham isə xarici investisiyaların celb edilməsi üçün baza formalşırılacaq. Yerli və xarici investorlar üçün bir sıra güzəştlərin tətbiq olması nezərdə tutulur. Bərpa və yenidənqurmadan sonrakı mərhələdə daha çox sərməyə qoyuluşları, iş yerlərinin yaradılması, Qarabağın ölkə itqisadiyyatına sürətli integrasiyası müshahidə olunacaq. Bu işe ondan xəber verir ki, yerli və xarici investisiyalar hesabına dənə qısa zamanda işgaldən azad edilmiş ərazilərlə qayıdacaq".

Dünəydə on çox inkıf ölkələrinə əhaliyi güzəştləri özünləri orta hesabla 4 saatını TV-ye baxmaqla keçirir. Ən çox televiziya izleyən ölkələr ABŞ, Böyük Britaniya və İtaliyadır. Azərbaycanda isə bu vəziyyət tamamilə fəqihdir. İnsanların son zamanlar televiziyanın maraqlı təməni var, mətəlifdir. Həsab etmək, baxmayaq səxslər özünləri buna məcbur edir. Görünür ki, bu, onları qəne etmir. Ele insanlar var ki, deyir, men televiziyyaya baxanda əsibləşir. Burada principiell bir şey yoxdur".

**İlqar bəyin fikrincə, əger insanlar ehtiyac duyarsalar, izleyərlər:** "Zənnimə, serialar mənasızdır, xəbərlər qane etmir. TV-lər maraqlı dairəsinə görə bölmənləridir. Hami eyni cür proqramlar edir. Xaricidə isə TV-lər rəngarəngdir. Hər məvzu zərərli kanal var. Bütün həmisi eyni cür fəaliyyət göstərir".

Telejurnalist hesab edir ki, televiziya izleyənlər yuxarıdan aşağı baxan yoxdur və TV kanalları internet kanallarına uduzur. **Çimnaz Şahlar**





## Şvartsneggerdən örnek addım

Küçədə yaşayan 25 veterana ev hədiyyə etdi



Dünyaca məşhur idmançı Arnold Şvartsneggerin örnek addımı ilə gündəmə gəlib.

Aşşam.az xəber verir ki, Kaliforniya ştatının keçmiş gubernatoru olan aktyor Los-Ancelesdə küçədə yaşayan 25 veterana ev hədiyyə edib. Bu barədə o, Instagram hesabında fotosalar paylaşaraq məlumat verib. Arnold kiçik yaşlı blokların quraşdırılması üçün ümumiyyətde 250 min dollar pul xərçəyib. Evlər kondisioner, elektrik, çapayı ve istiliklə təchiz olunub. Veteranlar artıq orada məskunlaşmağa başlayıblar.

## Alımlar kovid riskini azaldan dietanı tapdılar



İtalya alımları koronavirusa qarşı en effektiv qoruyucu dijeta ni açıqlayıblar.

Medicina.az xəber verir ki, çoxılık elmə tedbiqlərlə səbüt edib ki, Aralıq denizi dietası itihab eleyhinə və immunmodulyasiya edici təsire malikdir. Milanın onkoloji institutundan emekdaşları bu pəhrizin koronavirusa qarşı müdafiə təsirini öyrənlər.

Məlum olub ki, Aralıq denizi pəhrizinə riayət edən ölkələrdə etməyənlər müqayisədə kovid-dən ölüm faizi daha azdır. Aralıq dənizi dietasında zeytin yağı, rafine olunmuş taxillər, paxla, kahı, baliq üstünlük təşkil edir. Süd və et məhsulları azdır.

## Aktrisanın 1 milyonluq zinət əşyaları ogurlandı



Aktrisa Ayşe Tolga evinə təmizlik üçün gələn işçi tərəfindən qarət edildiyini açıqlayıb.

Aşşam.az xəber verir ki, aktrisa itki-sinin 1 milyon liraya yaxın olduğunu bildirib.

O, iki ildir evində təmizlik işlərinə baxan H.T. adlı qadını qoşusuna də tövsiyə edib. Bunun ardında onun getdiyi evdə oğurluq etdiyi ortaya çıxıb. Ayşe bu iddiaların ardından zinət əşyalarını saxlıdır kassaya baxıb və 1 milyon lira dayarında olan aksesuarlarının orada olmadığını fərqliyə varıb.

Oğurlanan əşyalar arasında brend saatlar, briliyant üzükler, boyunbağılar və nağd pul verilər. O, hadisə ilə bağlı ölkə prokurorluğununa şikayət edib, məsələ ilə bağlı cinayəti açılib.

*Qeyd edik ki, Pınar "Seksenler" serialında Gülden obrazını canlandırmışdır.*

## Nadir heyvan balaları yorğanlarla örtülüb

Onları soyuqqdan qoruyurlar



Hindistanın şimal-şərqindəki Kaziranqa Milli Parkında körpe heyvanların qeyri-adı soyuqqan qoruması üçün onlar yorğanlarla örtülüb.

oxu.az xəber verir ki, bu barədə Milli Parkın Reabilitasiya və

Vəhiş Tebəti Mühafizə Mərkəzinin rəhbərliyi məlumat yayıb. Bildirlir ki, kərgədan və fil balalarına xüsusi diqət yetirilir, onları isti geyimlə təmİN edir, məhkəm ipliklə filərə isti yorğanlar bağlanıb. Bundan əlavə, sözügedən heyvanların balalarının soyuq qışda sağlamlıqlarının qorunması üçün vitaminlərlə zəngin qidalar verili.

*Qeyd edik ki, Kaziranqa, Assamın şimal-şərqindəki milli parkdır, nəslisi kəsilməklə olanlar da daxil olmaqla 30-dan çox məməli növüne ev sahibliyi edir. Onların arasında fil, palengə və təkbənuzu kərgədan balaları var. Bu heyvanlar bir vaxtlar müasir Pakistan'dan Myanmaya qədər meşələrdə yaşasalar da, artıq nəsləri kəsilməzdir. Hazırda bu heyvanlar yalnız bir neçə yerdə qorunub saxlanılır, əsas populyasiya isə bu milli parkda aparılır. Kaziranqanın hazırda temperatur gecələr 10-12°C, Səlsidən aşağı düşür ki, bu da tropik heyvanlar üçün qeyri-adı soyuqdur.*

## Xüsusi düymə görünəcək Vatsadə yeni funksiya işə düşüb



Vatsap istifadəçilərə mesağ göndərəndən avval faylları idarə etmek üçün yeni seçimlər verəcək.

"Report" "RİA Novosti" ye istinadən xəber verir ki, bu barədə "WABetalInfo" portalı məlumat yayıb. Messenger şəkil, video və ya GIF animasiyası olan mesajın göndərildiyi şəxsləri seçmək və ya statusun məzmun dərc etmek imkanı verəcək. Hazırda bu, yalnız "Kamera" bölməsindən fayl göndərildikdə mümkündür. Yeni funksiya ilə birlikdə vatsadə media məzmununun seçilməsi üçün xüsusi düymə görünəcək. Bu funksiya hazırda yalnız Android üçün vatsapın beta versiyasında mövcuddur.



# Sirli üzük

Dünya dənizin altında 1700 illik xəzinədən danışır

### Məlahət Rzayeva

Dünya hazırda İsrail tədqiqatçılarının Caesarea dəniz limanına yaxın əraziyə qəzaya uğramış gəmidən tapdıqları xəzinə barədə danışır. "Şərqi" "Milliyet.com" a istinadən xəber verir ki, xəzinənin 1700 il öncəyə aid olduğu taxmin edilir. Əntiq əşyalar arasında qızıl üzük, qartal heykəli, qızıl sikkələr də var.

Daha çox diqqət çəkənən qızıl üzükdür. 8 gəşeli qızıl üzün yasıl qasının üzərində maraqlı təsvir var. İsrail Antik Əsərlər Qurumunun açıqlamasında bildirilir ki, üzük III əsr Roma döneninə aid sikkələr, bürünç qartal heykəlcik, qara qüvvələri qovmaq üçün istifadə edilən zənglər, çanaq köynək və maskalı Roma pantomime heykəlcisi ilə birləşdirilmişdir. Tapıntılar arasında bəhəl qızılıq daş da var. Bütün bunlar qədim dövrlərə aid taxta gəminin dağıntılarından çıxarılib. Üzüyü maraqlı edənən yaşıq qas üzərin-

də çinində bir qoç və ya qoynun daşıyan gənc çobanın rəsmidir. Bu rəsm tarixdə bilinen "Yaxşı çoban" obrazını eks etdirir. "Yaxşı çoban" obrazına xristianların mütqəddəs kitabı incilədə bir neçə yerde rast gəlinir. Məhz belə bir çobanın həzər İsanın qoyunlarına çobanlıq etdiyi məlumdur. İsrail Antik Əsərlər Qurumunun əməkdaşı Helena Sokolova Caesarea şəhərinin III əsrde Roma imperatorluğunun əsas şəhərlərindən, limanın da əsas ticarət mərkəzlərindən biri olduğunu deyib. Əlavə edib ki, çoban təsviri üzük erkən xristianlığın rəmzlərindən biridir. Böyük ehtimalla bu üzük romalı birisinine aid olmuş. Dalğıcılar bu tapıntılarla yanaşı XIV əsr Məməlüklər döneninə aid 560 sikkəlik dəha bir xəzinə də aşkarayıblar.



## Pitbull dəhşəti...

4 yaşlı Asiyənin vəziyyəti ağırdir



Türkiyənin Qaziantep şəhərində pitbull cinsi 2 itin hücumuna məruz qalan 4 yaşlı Asiyə vəziyyəti hələ de ağır olaraq qalır.

Bu barədə xəber Türkiye mediasında yer alıb. Hadise Qaziantep Şəhər Bey bölgəsi Beştepe Məhəlləsində baş verib. Yaşlı qızın binasının öündəki basketbol meydancasında oynayan 4 yaşlı Asiyə pitbull cinsi 2 itin hücumuna məruz qalıb. Uşağı qışqırışına qonşular, etrafındaki adamlar yürüyüb. Uşağı itlərin dişindən zorla xilas edilib. Qan içinde olan usaq təcili Qaziantep Universiteti Şəhər Bey Tədris və Arşadırma Xəstəxanasına aparılıb. Xəstəxananın baş həkimini Beyhan Tehməzoglu bildirib ki, həkimlik fealiyyəti boyunca belə hadisə ilə qarşılaşmayıb: "Asiyənin xüsusi başında, boyunda ciddi yaralar var. Baş hissədəki yaralar dəhərdir. Kella sümüyündə qırıqlı təsbit edilib. Saç dərisi toxumaları ciddi zədələnib. Qulağında eşitmə problemi var. Üz sinirlerini hərəkət etdirmədən çətinlik çəkir. Uşaq xəstəxanaya getirilərən həşəz vəziyyətə iddi. İndi durumu bir az yaxşılaşıb. Bezi eməliyyatlar həyata keçirilib. İtlərin dişləməsi beyn toxumalarına qədər işlədiyi üçün bezi sıxılıqlar var. İnfeksiyaya yaxalanma təhlükəsi ola bilər. Uşaqın müalicəsi hazırlanıb reanimasiyadə davam edir. 7-10 gün kritik müddətdir. Bu müddəti atlada bilsə, sonra yenə bir neçə eməliyyat icra edəcəyik. Amma hayatı təhlükəsi davam edir. Her şey yaxın 7-10 gün erzində məlum olacaq. Sonra sağlıq durumu ilə bağlı da dəqiq cavab verə biləcəyik".

*Qeyd edik ki, son illərdə pitbull cinsi itlərin hücumuna məruz qalanların sayı artırdıqdan etibarətən bu itlər sahiblərinin qadağan edilməsini istəyir.*

**Məlahət**

## Uşağın qeyyumluluğu anada qalacaq

Məhkəmə Özcanın oğlu ilə bağlı qərarı açıqlayıb




Müğənni-aktyor Özcan Demirzə keçmiş həyat yoldaşı Feyza Aktan arasındaki qalmاقlı məhkəmə işi yekunlaşdır.

Aşşam.az xəber verir ki, məhkəmə cutiyyət yün övladları Kuzeyin qeyyumluluğuna dair müraciətə bağlı qərarı açıqlayıb.

İstanbul 17-ci ilə Məhkəməsinin qəbul etdiyi qərarə əsasən, uşaqın qeyyumluluğu anada, yeni Feyzada qalacaq. Bundan başqa, Özcanın övladını görə biləcəyi günlərin sayı artırılıb.

*Qeyd edik ki, Özcanla Feyza 2018-ci ildə ailə qurub, bir il sonra isə boşanıb.*



## Sadiyə yaşamaq istəyir

3 bacı-qardaşı ağır xəstəlikdən ölüb

Ağ qan xəstəliyi Afrikada qarşısına alınmayan xəstəliklər arasında ilk sıradadır. Bu xəstəlik hətta koronavirus pandemiyası da kölgədə qoyub. Nigəriyalı 9 yaşlı Sadiyə bu xəstəliyin cəngindədir. Sadiyənin 3 bacı-qardaşı bu xəstəlikdən vəfat edib. Sadiyə isə yaşamaq istəyir.

"Şərqi" "Milliyet.com" a istinadən nigəriyalı Sa-

diyənin həyat hekayesini təqdim edir.

Anemiya (qanoxigen daşıyan hemoglobin quruluşunun pozulması) neticesində qırmızı qan hücrelerinin getdikcə azalması) Afrika ölkələrində Nigəriyada dəha çox yayılıb. Ölkədə her il 150 min körpe bu xəstəliklə dünyaya gəlir. Sadiyənin ailəsi də 3 övladını bu xəstəlikdən itirib. Sadiyə özü də anemiya xəstəsidir. Xəstəlik səbəbindən şiddetli ağrıları olur, hərəkət edə bilmir. Sadiyəni digər qardaşları bəllərdən məktəbə apardıb. Sadiyə məktəbde teşkil olunmuş bayram tədbirdində iştirak etməliydi. Lakin o gün qızın ağrıları başlayıb, həkim getdiğindən anemiya xəstəsi olduğunu bilinib. Sadiyənin anası Mariya Haruna "qızımız qara gülərlə bəle başlaşdı, qızımız üçün həyat o gün bitti", deyir. Ailenin geliri az olduğundan Sadiyə vaxtında mülalice ala bilmir. Bezen mülalice yarımqiylə qalır ve qızçıqın ağrıları başlayır. Atası Aliju Haruna pandemiya səbəbindən işini itirib, ailənin dolanışı bir az da çətinləşib. Haruna ailəsi Sadiyəni de digər övladları kimi itirək qorxusunu işləyir. Nigəriyadan Kano şəhərində yerləşən

**Məlahət**